

## UNEC-də Təkrar ali təhsilə qəbulun təşkili (Elm və Təhsil Nazirliyinin mərkəzləşdirilmiş elektron portalı tərəfindən)

UNEC-də təkrar ali təhsilə qəbul AR Elm və Təhsil Nazirliyinin **portal.edu.az** rəsmi internet səhifəsində online formada həyata keçirilir. Müraciət edən şəxslərin sənədləri atis.edu.az (AOİTAS Ali və orta ixtisas təhsili altsistemində) modulu vasitəsilə yoxlanılır.

Müraciətlərə baxmaq və onları yoxlamaq üçün Qəbul modulunun Qəbul alt bölməsindən Müraciətlər bölməsinə daxil olmaq lazımdır. Burada müraciətləri izləmək mümkündür.

The screenshot shows the AOİTAS portal interface. A red arrow points to the 'QƏBUL' menu item in the left sidebar. The main content area displays statistics for 'Müəssisə / Əsas' (Institution / Main) for Azerbaijan State University of Economics. The statistics are organized into three tables: 'TƏHSİLƏNƏN' (Students), 'HEYƏT' (Faculty), and 'TƏDRİS' (Teaching).

TƏHSİLƏNƏN		HEYƏT	
Kişi	3219	Kişi	0
Qadın	2996	Qadın	0
Xarici	146	Elmi-pedaqoji	0
Bakalavriat (əsas (baza ali) tibb təhsili)	0	İnzibati	0
Magistratura (Rezidentura)	0 (0)	Texniki	0
Doktorantura	0	Xarici	0
Orta ixtisas (Ümumi orta təhsil bazasından)	0	Professor	0
Orta ixtisas (Tam orta təhsil bazasından)	0	Dosent	0

TƏDRİS	
İxtisas	72
Fakülte	16
Kafedra	35
Grup	2284
Fənn	0

Talaba qəbul sorğu siyahısı - AOİ x

atis.edu.az/Admission?Filter.QueryId=&Filter.QueryName=&Filter.QuerySurname=&Filter.QueryFin=&Filter.QueryDimNo=&Filter.Qu...

Uzaktan Eğitim Ned... Modernləşmə sənə... Uzaktan Eğitim Nas... Uzaktan Eğitim SSS Azərbaycanlıların vi... Uzaktan eğitimin ta... Uzaktan-Eğitim-Uz... LOW Outlet

### AOİTAS

Əsas / Müraciətlər

Fatima Əkbərova

QƏBUL

XÜLƏSƏ  
SON TARİXLƏR  
MÜRACİƏTLƏR  
İMTAHAN KEÇƏNLƏR

ID Ad Soyad Axtar 369

TƏLƏBƏ ID	TƏHSİL NÖVÜ	AD, SOYAD, ATA ADI	FIN	İXTİSAS QURUPU	İXTİSAS	İXTİSAS ŞİFRƏSİ	TABE İXTİSAS	İXTİSASLAŞMA	TƏ...
252759	Əlavə təhsil	AYNUR ŞÜKUROVA AYDIN QIZI	67RZGX7	İqtisadiyyat və idarəetmə ixtisasları qrupu	Biznesin idarə edilməsi	50402			
252402	Əlavə təhsil	RÖYA XƏLİLLOVA ŞAHSƏDDİN QIZI	62JD5YL	İqtisadiyyat və idarəetmə ixtisasları qrupu	Menecment	50408			
252374	Əlavə təhsil	ŞÜKUFƏ MƏMMƏDOVA MÜŞFIQ QIZI	629U3VS	İqtisadiyyat və idarəetmə ixtisasları qrupu	Menecment	50408			
252318	Əlavə təhsil	CEYHUN MƏSİMOV GÜLƏLİ OĞLU	0W8BEBV	İqtisadiyyat və idarəetmə ixtisasları qrupu	İqtisadiyyat	50405			
252243	Əlavə təhsil	ƏSGƏR HƏSƏNZADƏ ETİBAR OĞLU	5258B83	İqtisadiyyat və idarəetmə ixtisasları qrupu	Biznesin idarə edilməsi	50402			

Məlumat sayı: 20

1 2 3 4 5

1 / 19

AZ 14:34 05.10.2023

Müraciət edən şəxsin adının üzərinə sıxıldıqda həmin şəxsin səndlərini yoxlamaq mümkündür.

# Burada Şəxsi məlumatlar bölməsi

Sorğu məlumatı - AOİTAS

atis.edu.az/Admission/Request/Detail/252318

Uzaktan Eğitim Ned... Modernləşmə sənə... Uzaktan Eğitim Nas... Uzaktan Eğitim SSS Azərbaycanlıların vi... Uzaktan eğitimin ta... Uzaktan-Eğitim-Uz... Low Outlet

**AOİTAS** Əsas / Müraciətlər / Müraciət Məlumatları Fatime Əkberova

**Müraciət ayarları**

Qəbz yükləndi


Müraciət tarixi: 2023-09-11 14:56:23

Qeyd

Qoşma əlavə et

Yadda saxla

**Şəxsi məlumatlar**

Ad	CEYHUN	Soyad	MƏSİMOV	Ata adı	GULALI OGLU		
Doğum tarixi	28.01.1985	Cinsi	<input type="radio"/> Qadın <input checked="" type="radio"/> Kişi	Əlaqə nömrəsi	+994552366463		
Vətəndaşlıq	Azərbaycan	Sənəd növü	Yeni nəsil şəxsiyyət vəsiqəsi	Sənədin seriya və nömrəsi	AZE AA1740596	FİN	0W8BEBV
Qeydiyyat ünvanı	BAKI ŞƏHƏRİ, XƏTƏİ RAYONU, ZİG ŞOSESİ, EV 44, MƏNZİL 100						
Ailə vəziyyəti	Evli		Elektron poçt	masimovceyhun95@gmail.com			

Windows taskbar: 14:35 05.10.2023

# Qəbul məlumatları

Sorğu məlumatı - AOİTAS

atis.edu.az/Admission/Request/Detail/252318

Uzaktan Eğitim Ned... Modernləşmə sənə... Uzaktan Eğitim Nas... Uzaktan Eğitim SSS Azərbaycanlıların vi... Uzaktan eğitim ta... Uzaktan-Eğitim-Uz... Low Outlet

**AOİTAS** Əsas / Müraciətlər / Müraciət Məlumatları Fatimə Əkberova

QƏBUL

MÜRACİƏT MƏLUMATLAR

## Qəbul məlumatları

Təhsil pilləsi	Təhsil səviyyəsi	Əlavə Təhsilin növü
Ali təhsil pilləsi	Bakalavriat	Təkrar ali təhsil
Qəbul olduğu müəssisə	Tədris ili	
Azərbaycan Dövlət İqtisad Universiteti	2023/2024	
Tədris dili	Qəbul olduğu ixtisas	
Azərbaycan dili	İqtisadiyyat	
Təhsil forması	Ödəniş forması	İxtisas şifresi
Qiyabi	Ödənişli: Öz vəsaiti hesat	50405
Qəbul ili		
2023		

AZ 14:37 05.10.2023

**Əvvəlki təhsil məlumatları** (Vətəndaş tərəfindən daxil edilən) və **DTS-dən gələn** məlumatlar qeyd olunur. Hər iki bölmədə məlumatlar eyni olmalıdır. Əgər eynidirsə və şəxsin portala daxil etdiyi sənədlər qaydasındadırsa (Diplom və Diploma əlavə) **Yoxlanıldı, düzdür** düyməsi aktiv edilir.

Sorğu məlumatı - AOİTAS

atis.edu.az/Admission/RequestDetail/252318

Uzaktan Eğitim Ned... Modernləşmə sana... Uzaktan Eğitim Nas... Uzaktan Eğitim SSS Azərbaycanlıların vi... Uzaktan eğitim ta... Uzaktan-Eğitim-Uz... Low Outlet

AOİTAS

Əsas / Müraciət Məlumatları

QƏBUL

MÜRACİƏT MƏLUMATLARI

Fatimə Ekbarova

### Əvvəlki təhsil məlumatları

**Vətəndaş daxil edən:**

Müraciətinin diplomunun skan versiyası ilə bu bölmədə daxil edilmiş məlumatların haqiqiyyətini yoxlayıb, müvafiq nəticəni qeyd etməyiniz xahiş olunur.

**Yoxlanıldı, düzdür** **Yoxlanıldı, səhvdir**

Təhsil pilləsi	Təhsil səviyyəsi	Təhsil müəssisəsi	
Ali təhsil pilləsi	Bakalavriat	Azərbaycan Dövlət Bədən Tərbiyəsi v	
İxtisas	İxtisas şifresi	İxtisas Atıslıd	Tabe ixtisas
Bədən tərbiyyəsi və idman			
Bitirmə ili	Sənədin növü	Sənədin seriya və nömrəsi	
2006	Diplom	B № 031296	

**DTS-dən gələn:**

Müraciətinin diplom məlumatları bazada olduğu üçün ETN tərəfindən əlavə yoxlama ediləməsinə ehtiyac yoxdur. Müəssisə olaraq növbəti addıma keçid edə bilərsiniz. Əgər bu məsələ ilə bağlı hər hansı sual varsa və ya səhv məlumat əks olunursa, atis.support@tsii.edu.az elektron poçtuna sorğu göndərə bilərsiniz.

**Məlumatları yenilə**

Təhsil pilləsi	Təhsil səviyyəsi	Təhsil bazası	Təhsil müəssisəsi
Ali təhsil pilləsi	Bakalavriat		Azərbaycan Dövlət Bədən Tərbiyəsi v
İxtisas	İxtisas şifresi	Tabe ixtisas	Bitirmə ili
HS170100-Bədən tərbiyyəsi və idman	HS170100		2006
Sənədin növü	Sənədin seriyası	Sənədin nömrəsi	
Diplom	B	031296	

AZ 14:39 05.10.2023

Həmçinin, müraciətçinin səhifəsində **Ödəniş, Sənədlər və Statuslar tarixçəsi** bölmələri də mövcuddur.

TARİX	STATUSDAN	STATUSA	QEYDLƏR	İSTİFADƏÇİ	QOŞMA
2023-09-19 17:01:37	Ödəniş edildi	Ödəniş edilməlidir		Sara Zeynalova (32D9R9U)	

**Sənədlər bölməsində** şəxsin təqdim etdiyi sənədlər əks olunur. Həmçinin, şəxs ödəniş qəbzi yükləyərsə, Ödəniş qəbzi xanasında müvafiq sənəd görünəcəkdir. Sənədlər bölməsinə müraciətçi tərəfindən 10 xana üzrə sənəd təqdim edilə bilər.

Statusların tarixçəsi bölməsində müraciətin statuslarının dəyişdirilmə keçmişini, müraciətçiyə göndərilən qeydlərin keçmişini və hansı istifadəçi tərəfindən əməliyyatlar aparıldığını izləmək mümkündür.

**Ödəniş tarixçəsi bölməsində** şəxsin Edupay vasitəsilə etdiyi ödənişlərin tarixçəsi əks olunur. Ənənəvi qaydada ödəniş edib qəbz yükləyənlərin məlumatları isə Sənədlər bölməsində qəbzlə görünür.

Müraciət edən şəxsin sənədləri bir neçə Status üzrə təqdim olunur. Belə ki, əgər sənədlərində uyğunsuzluq varsa **Geri qaytarıldı** statusu seçilir. Şəxs düzəliş edib Müraciət et düyməsi ilə müraciətini yeniləyir. Sənədlər qaydasındadırsa, **Müsaibə təyin edildi** status seçilir və Qeyd hissəsində Müsaibənin zamanı və məkanı barəsində məlumat göndərilir. Müsaibədə iştirak edən şəxsə **Ödəniş edilməlidir** Statusu verilir. Ödənişi etdikdən sonra qəbz portal yükləyir və **Qəbz yükləndi** Statusuna keçilir. Daha sonra müqavilə bağlamaq üçün Mərkəzə yaxınlaşır. Rəsmiləşdirmə işləri bitdikdən və qəbul protokolu təsdiqləndikdən sonra əmr verilir və portalda müraciətçi üçün **Qəbul edildi** Statusuna keçilir.

Sorğu məlumatı - AOİTAS

atis.edu.az/Admission/Request/Detail/252318

Uzaktan Eğitim Ned... Modernləşmə sənə... Uzaktan Eğitim Nas... Uzaktan Eğitim SSS Azərbaycanlıların vi... Uzaktan eğitimin ta... Uzaktan-Eğitim-Uz... Low Outlet

**AOİTAS** Əsas / Müraciətlər / Müraciət Məlumatları Fatimə Ekberova

**QƏBUL** MÜRACİƏT MƏLUMATLAR

**Müraciət ayarları** Müraciət Baxış Ödəmə Təsdiq

Qəbz yükləndi ▼ Müraciət tarixi 2023-09-11 14:56:23

Status

- Müraciət edildi
- Geri qaytarıldı
- Müsaibə təyin edildi
- İmtahan təyin edildi
- Diplom həqiqiliyi yoxlanılır
- Diplom həqiqiliyi təsdiq edildi(ETN)
- Diplom həqiqiliyi təsdiq edilmədi(ETN)
- Ödəniş edilməlidir
- Ödəniş edildi
- Qəbz yükləndi**
- Qəbul edildi
- Möhlətlə qəbul edildi
- Qəbul edilmədi
- Müraciət müddəti bitmişdir

Qoşma əlavə et

Yadda saxla

Ad CEYHUN Soyad MƏSİMOV Ata adı GÜLALİ OĞLU

Doğum tarixi 28.01.1985 Cinsi Qadın Kişi Əlaqə nömrəsi +994552366463

14:46 05.10.2023

Əgər müraciət edən şəxsin DTS-dən gələn məlumatlar bölməsi boşdursa, Müsahibə Statusundan Sonra **Diplom həqiqiliyi yoxlanılır** satusuna keçilir və ETN tərəfindən təsdiq gəldiyi halda **Ödəniş edilməlidir, Qəbz yükləndi və Qəbul edildi** statusları ardıcıl olaraq həyata keçirilir.